

Bank kapitalının strukturu və adekvatlığı

min manatla

		6/30/2020
1	1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	78,969.23
1.1	adi səhmlər (tam ödənilmiş paylar)	55,380.70
1.2	qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	0.00
1.3	səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0.00
1.4	bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	23,588.52
1.4.1	əvvəlki illərin mənfəəti (zərəri)	23,588.52
1.4.2	(çıx) cari ilin zərəri	0.00
1.4.3	kapital ehtiyatları (fondları)	0.00
1.5	digər	0.00
2	I dərəcəli kapitaldan tutulmalar	7,928.50
3	Tutulmalardan sonra I dərəcəli kapitalı (1 - 2)	71,040.73
4	II dərəcəli kapital	2,283.03
5	Məcmu kapital (3+4)	73,323.76
6	Məcmu kapitaldan tutulmalar :	60.00
7	Tutulmalardan sonra məcmu kapital (5-6)	73,263.76
8	Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər	179,986.49
		<i>faizlə</i>
9	I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100, Norma: min. 5%	39.47%
10	Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100, Norma: min. 10%	40.71%
11	Leverec əmsalı	18.95%